



VAQİF OSMANOV

BU GÜNÜMÜZÜN "LEYLİ VƏ MƏCNUN" DASTANI

Helvetsi Aya bənzəyən, görünməyən, işıq düşməyən tərəflərini heç kəsə göstərməyən insanı (Mark Tven) belə təsvir edir: "İnsan müxtəlif rəssamların tamaşaçıların seyr etməsi üçün sərgiyə qoyduğu bir modeldir. Hərə onun bir cəhətinə baxır, lakin hələ heç kəs onu bütünlükə əhatə edə bilməmişdir".

Şair, yazıçı Rafiq Akifin avtobioqrafik "Yalquzaq qayası" romanını çağdaş dövrümüzün Bozqurd dastanı da adlandırmış olar. Niyə avtobioqrafik roman deyirəm? Ona görə ki, romanda cərəyan edən hadisələr, məkan bu nəticəyə gəlməyə əsas verir. Əsərin qəhrəmanı Ramizin müəyyən dövr Rusiyada yaşaması, zavodun həmkarlar ittifaqının sex üzrə sədr müavini işləməsi, iki ali məktəb təhsili alması, infarkt keçirməsi, ilahi məhəbbətlə sevdiyi ömür-gün yoldasını ilk nəvəsini görmədən itirməsi Rafiq Akifin öz ömürlüyüնün yaddaqlanan anlarıdır. Ramiz Urfan yazıcının prototipidirmi? Bunu başa düşmək çətin deyil. Bəlkə də yox. Hər halda oxşarlığı var...

"Ön güclü müəllimi həyat" olan Ramiz Baharın dediyinə görə ancaq bir dərsdən iki alındı - ailə qurmaq dərsindən. Onu da Ramizə ancaq Qəmər öyrədə bilərdi. Volqa çayında gəzinti gəmisində səyahət zamanı "dəvətsiz qonaq kimi ürəyə gələn sevgi" Ramizin dünyasına yeni rəng gətirir. "Danışib gülməyi sevməyən" ciddi Qəmərin gözəlliyi onu ovsunlayır, "maqnit kimi özünə çəkir". Sadəliyi, səmimiliyi, təmənnasız

sevgini Ramiz Tibb institutunun tələbəsi oğuzlu Qəmərdə tapır. Ramiz Qəmərin "bir elm olan gözlərinə" baxmaqdan doymur. Onun üçün Qəmər "ucsuz-bucaqsız qalaktikaya, Ramiz isə ömürlük sevəcəyi Qəmərin başına fırlanan planetə çevrilir.

Ramizin qalaktikasında saysız-hesabsız parlaq ulduzlar, məhəbbətlə anlar vardı. Onların bəxt ulduzu da saf sevgi göylərinin ən parlağıydı. Qəmər Ramizin dilindən "sevirəm" kəlməsinin həsrətindəydi. Ramizsə bu sözü dili ilə yox, ürəyi ilə söyləyirdi...

Romanda müəllif müxtəlif mənbələrdən əldə etdiyi müdrik fikirlərlə özünün düşüncələrini sintez edərək cərəyan edən hadisələr arasında körpü yaradır. "Baxışları ilə bir-birinə sədaqət andı içən sevgililər"in (Viktor Hüqo) xoşbəxt günlərini yazıçı lirik duyğularla elə qələmə alır ki, bu sevginin əbədiliyinə şübhə yeri qalmır. İnanırsan ki, "həqiqi sevgi insanları kamil edir". Amma...

Rafiq Akif romanda tipik, milli ruhlu ailə formulunu ən incə nüanslarına qədər dəqiq çizir. Az qala aforizm səviyyəsində fikir yürüdür: "yataq otağı kişiyə qadının barış hücrəsi kimidir". "Görünən yox, özünü verdiyi yox, həqiqi yaşı"nı yaşayan Qəmər "hər şey pulla başa gələn zəmanədə" artıq Ramizlə bərabər iki övladı üçün dəridən-qabıqdan çıxıb işləməyini istirahət, məzuniyyət sayır, sağlamlığını unudurdu.

Bu ilahi sevgi kainatının Qəmərini tale Ramizə çox

gördü. Qəmər sönmüş çıraq kimi amansız ruzgarın hədəfinə tuş gələndə Ramiz "taleyini yanan Allahın qələm"inə qarğımaqdan başqa heç nə edə bilmədi. Ramiz bu itkinin onu da məhv edəcəyini, ömrünə çalçapaz dağlar çəkəcəyini yaxşı anlayırdı. Onun həyatının nizamı pozulacaq, xeyallarının, arzularının qanadları qırılacaqdı...

Ziyafətdən qayidan gecə bir anda Qəmərin halı dəyişdi, o, bir andaca bu fani dünyani tərk edib haqq dünyasına səfər edərək canından çox sevdiyi ərini və iki övladını Qəmərsiz qoydu...

Ramizin "yaddaşı xatirələr xəzinəsi"nə dönmüşdü, "gələcəyinin xeyalları, ümidi" məchul boşluqlarda itib batmışdı. Qəmərlə ömrünün baharını belə tez şaxta məhv edəcəyini təsəvvürünə gətirmirdi. Qəmərin "diş ağrısına bənzəyən ağrısı"ni bütün ömrü boyu hiss edəcəkdi. Bu ağrıya o, dözəcəkdimi? Yox, bu ağrı onu heç vaxt tərk etməyəcəkdi. Bu ağrıya dözməyə iradəsi çatacaqdımı?..

Qəmərin ölümündən qırıq gün keçəndən hər gün evdə Ramizin masasının üstünə yemək, kağız və qələmlə yanaşı araq da "qonaq" gələndə artıq həyatın, Qəmərlə xatirələrin rəngi, ritmi dəyişdi. İllahi "Qəmər və Ramiz" dastanının vərəqləri arağın dadını canına hopdurən dağidıcı küləklərin əlində oyuncaq qayıqlara çevrilib burulğanlarda yoxa çıxırdı. İndi Ramizin "sevgilisi" araq butılıkışıydı. Hər gün Qəmərin şəklini qarşısına qoyub onun "sağlığına" badə qaldırılcıqca Qəmərin ruhu ondan uzaqlaşırırdı.

Araq onun yaddasını qurdaladıqca Qəmərə yazdığı şeirlərdən qırıq-qırıq misralar yadına düşürdü:

*Bir eşqin quluyam, bil, ölnənədək,
Çırpinur can iki daş arasında...*

*Ayrılıq qoy səni tapmasın deyə,
Gizlərəm qəlbimin dərinliyində...*

"Ceyran südü" Ramizi özünü dərk etməyə qoymadı. O, araqla sirdəş olmayı, gecələr evə gec gəlməyi "Qəmərin ruhuna xəyanət hesab etsə" də bu vərdişin müti quluna çevrilir, "özünə qalib gələ bilmirdi".

Romanı maraqlı bölmələrindən biri də Ramizlə Nazilənin ehtiraslı sevgi oyunlarıdır. Ramiz təsadüfən Naziləyə rast gələndə hələ Qəmərin ili çıxmamışdı. Hər şey Nazilənin şərfinin boynundan sürüşüb yerə düşməsindən başladı. Nazəndə Nazilənin süzgün baxışları Ramizin Qəmər həsrətini yumşaldıb muma döndərdi. "İşvəkar qadın"ı yaranan kefinin duru vaxtında xəlq eləmişdi. Sanki o, bir mələk idi. "Mələklər-

RAFIQ AKİF



YALQUZAQ QAYASI

də ehtiras olmur" deyənləri Ramiz qısayırdı: "Əgər yoxdursa o, niyə mənim dünyama yeni cəalarlar bəxş etdi?" "Fəsəfədən daha qəliz qadın"ın əlində boğulan Ramiz duyğular qoynunda çabalayırdı. Onun "şəraitin əlində boğulmaq" təsəllisi özü-özünü aldatmaq idi.

"Təmiz vicdan qütbü ulduzuna bənzəyir, yolunu azanda o, sənə doğru yol göstərir". Ramizin vicdanı təmiz idimi? Vicdanını ləkələməklə o, Qəmərin ruhunu, Qəmərlə xatirələrini narahat edib özündən uzaqlaşdırırdı?

Dişi bozqurd hər hansı bir səbəbdən öldüyü zaman erkək dağlara çəkilər və yalquzaq həyatı yaşayaraq olərdi. Ramizin "dağ"ları isə ehtiraslı Nazilənin isti qucağı oldu. "Mələk" Nazilə onu qucağında boğdu, nəfəsini kəsdi. "Xəyanətin sevgiyə bulaşmış" sehrində nazlanan Ramiz aciz məxluqa, qadın hiylösünün əsirinə çevrilib həyatının son anında Qəmərin ruhundan imdad diləyərək əlində ürək dərmanı ilə Qəmərin qəbrinin sinədaşına başını qoyaraq əbədi yuxuya getdi. Qəmər onu bağışladımı, onu qoynuna aldımı, Ramizin Qəmərlə yanaşı uyumağa haqqı çatırdımı?..

Bəs Nazilə kim idi? On beş yaşıdan Nazilənin atasının çörəyini yeyən, "dost" hesab etdiyi quduz Xəsayın caynağına keçən Nazilə heç cür onun əlindən qurtula bilmirdi. Üç dəfə abort olunduqdan sonra ana

məhəbbəti kimi ülvi hissədən də məhrum olan bu gözəlcə heç vaxt sevgi kimi şirin təamı dadmamışdı. Quduzlaşmış Xasayın əlində oyuncağa çevrilən Nazilə artıq gizli sevgi oyunlarının alətinə çevrilib qucaqdan qucağa atılmaqdaydı...

Yaşı qırxı adlamış Nazilənin dünyasında Ramiz peyda olandan çoxunun pozğun, fahişə adlandırdığı Nazilə - "Nazəndə Nazilə" əsl sevginin dadını anla-mağ'a başladı. Əsəri oxuyanların çoxu Nazilənin sevgisini fahişənin növbəti oyunu hesab etsələr də yazıçı onun həqiqi məhəbbətinə inandırır bizi. Ramiz xəstəxanada olanda onunla görüşmək istəməsi, ona yalvarişları, nəhayət, sonda kənd qəbristanlığına gəlib Ramizin qəbrini ziyarət etməsi, onların sevgisinin "bais"i şərfini qəbrin başdaşına bağlayıb getməsi çox səmimi duyğulardan xəbər verir. Yaziçı bu sevginin bütövlüyüünə oxucularını inandırır. Ramiz "kişi fahişəni mələyə çevirir, mələyi fahişəyə yox" düşüncəsi ilə nə qədər haqlıdır? Nazilə kim idi?..

"Yalquzaq qayası"nın ən həyəcanlı hissəsi quduz it xislətlə Xasay Hüseynovla Nazilənin qocanın xəstə, halsız anında üz-üzə dialoqları, Nazilənin indiyə qədər dilinə gətirə bilmədiyi mətləbləri deməyə cəsarət tapmasıdır. Düzdür, Ramizdən əli üzülən Nazilə "dövlətli qoca aşñasını da əlindən buraxmaq istəmirdi. O, yenidən özünü qoca dediyi Xasayın ağuşuna atmişdi". Amma Nazilənin daxili dünyasında Xasaya nifrətin vulkanı püsküründü. Bunu yazıçı onların səhbətində aydın təsvir edir:

-Qəm yemə, taparıq sənə birini.

-Neçəncisini?

-Sənə lap cavanını tapacam. Sənin hər şeyin var, evin, maşının, dəniz kənarında imarətin...

-Nə olsun. Neylərəm qızıl taxtı... bir qızıl baxtım olsun, demişlər. Mənim ki, ailə xoşbəxtliyim yoxdur... "Neyləyirəm qızıl testi ki, içimə qan qusuram-sa?"

-Bəyəm sən xoşbəxt deyilsən?

-Sən gözümü açmağa qoydun ki, biləm xoşbəxtlik necə olur? On beş yaşım olmamış mənim həyatımı məhv etdin...

-Qancıq, kəs səsini! Mən səni yatağıma girməyə məcbur etməmişdim ki...

-Sən məni aldadıb bağına apardın. Yeməyimə nəsə qatdır, ayılıb özümə gələndə artıq iş-işdən keçmişdi... Axı sən necə insansan ki, dost dediyin adamın körpəcə qızına tamah salıb həyatını məhv etdin..."

Nazilə "vəzifəyə görə nazirin pozğun qızını özü-nə arvad edən, həmin arvadını öz evində başqa biri-siyə yataqda tutan, boşanmaq istəyən əvvəlki arvadı Xasaydan canını qurtarmaq üçün onu atıb başqa-sıyla başqa şəhərə qaçan, sonra da tapıb onu yandıran şərəfsiz Xasaydan çox mərhəmətliydi, ona boğulan anda dərman verməyi buna əyani sübutdur.

Romanda yazıçı bu günümüzün reallıqlarından da səhbət açır. SSRİ adlı imperiya alt-üst olandan sonra yaranan müstəqil dövlətlərlə Sovet rejimini müqayisə edir. Amma hər iki sistemin əsas bələlərini yaranan pul olduğu qənaətinə gəlir. Çünkü xasaylar, nazilələr o vaxt da var idi, indi də. Bədbəxt Nigar, Samirə xanımlar, əsl sevgi mücəssəməsi qəmərlər də həmçinin..

Daha bir ağırlı məqam - şəhərliləşmə, beynəlxaq dillə desək, urbanizasiya. İnsanlar arasında səmimi münasibətlərdə yaranan çatlar, bir binada yaşayanların bir-birini tanımadalar, biqanəlik şəhərin bizə hədiyyə etdiyi mənəvi əyriliklərdir. Nazilənin "kim nə deyir, desin" "fəlsəfə"si əslində şəhər mühitində doğulmuş eybəcər "elm" deyilmə? Mənəviyyat uçurumdan xilas olmaq ən müşkül məsələdir. Bu uçurum nəfsinin qullarını öz ağuşuna aldıqca, onları şirnikləndirdikcə dərinləşir, nicatı çətinləşir.

Canavar hətta qəfəsdə acıdan ölsə də onu qəfəsə salanın verdiyi yeməkdən imtina edir, bir çox şüurlu məxluqlardan - insanlardan fərqli olaraq, eləcə də nazilələrdən. Bozqurd tamahkar, acgöz, vəfa-sız, saxta xisəltli deyil, xeyirxah, mərhəmətli, qürur-ludur. "İntiqam hissi ilə irəli atılanda aslanlar da qurdun yolundan geri çəkilirlər, dişilərini dəhşətli dərəcədə qısqanırlar".

Rafiq Akif "Yalquzaq qayası"nı maraqlı sonluqla bitirir:

"Kəndin ovçularından biri silah-sursatını götürüb dağa qalxır və dağın zirvəsində rast gəldiyi mənzərədən çox heyrətlənir. Erkək qurd dışisinin cəsədi üstünə başını qoymuş vəziyyətdə olmuşdur. Elə bil o da Məcnun kimi Leylisinin xiffətini çəkirmiş və sevgilisinin ayrıliga dözməyib üreyi partlamışdı.

Erkək canavar üzü aya tərəf dikilmiş donuq və solğun gözlərində əksi qalan sonuncu ümidi ilə birlikdə olmuşdur..."

Lap Qəmər və Ramiz kimi..."

Məncə, Rafiq Akif müasir sevgi dastanını - milli "Leyli və Məcnun"u yaratmışdır...

Yanvar 2020.